

**AZAD MƏMMƏDLİ****ASTRONOMİYADA OPTİK ŞÜALANMA QƏBULEDİCİLƏRLƏRİ**

Məqalədə müasir şüalanma qəbuledicilərinə və astronomik obyektlərin təsvirlərinin qeyd edilməsi usullarına baxılmış və analiz olunmuşdur. Belə qəbuledicilərin mühüm xarakteristikası kvant həssaslığıdır. Texnologiyanın sonrakı inkişafı daha həssas cihazlar yaratmağa imkan verdi. Xüsusiətə matris qəbuledicilər geniş yayıldı. Submikron litografik proseslərin ortaya çıxması və əks tışqlanma texnologiyalarının tətbiqi vəni model genitifikasi matrislər yaratmağa imkan verdi. Belə matrislər yüksək kvant effektivliyinə malikdirlər və kosmik aparatlarda istifadə olunurlar.

**Açar sözlər:** teleskoplar, YÖC, fotoelektron qurğular, matris qəbuledicilər, kvant effektivliyi.

İlk teleskoplar yalnız vizual müşahidələr üçün istifadə oluna bilirdi. Müşahidəçi gözü yeganə şüalanma qəbuledicisi idi. Buna baxmayaraq, kosmosun obyektlərini böyük bucaq ayırdetməsi ilə görmək imkani, müşahidə olunan obyektiñ parlaqlığını qonşu obyektlərlə vizual müşayisə etmək, bucaq ölçmələri aparmaq və rasmələr çəkmək Kainatın öyrənilməsində əhəmiyyətli dərəcədə irəlişəmeye imkan verdi. Ulduzların parlaqlığını vizual qiymətləndirmək üçün ulduz ölçüsünü onda birə qədər dəqiqliklə qiymətləndirməyə imkan verən xüsusi metodikalar işlənilərənən hazırlanı. Astronomiyanın ayrı-ayrı sahələrində vizual müşahidələr XX əsrin ikinci yarısında populyar olaraq qalırdı.

XIX əsrin ikinci yarısında təsviri fiksə etmək üçün fotoqrafik emulsiya tətbiq olunmaqla astronomiyada yeni mərhələ başlandı, sonralar ister fotolövhədən, isterse də elastik plyonka üzərinə çəkilmiş emulsiyadan istifadə olundu. Aydınlaşmadan sonra kəmiyyətənən ölçülə bilən təsvirin fiksə olunması, obyektlərdən gələn işığı saatlarla toplamağa imkan verirdi, bəzən da ekspozisiya dalbaladır bir neçə gecə uzana bilirdi. Fotomaterialın kifayət qədər böyük ölçülü bircinc işıqahəssas təbəqədən hazırlanıb olar ki, bu da bir ekspozisiya müddətində olduqca böyük sahənin təsvirini almağa imkan verdi. Aydınlaşmadan sonra, öyrənilən obyektiñ parıltısını və onun qonşu ulduzlara nəzarən dəyişməsini qiymətləndirmək, obyektiñ vəziyyətini və böyüklüğünü təyin etmək üçün fotomaterial xüsusi cihazlarda ölçülürdü. Qeyd etmək lazımdır ki, fotoçyonikanın kvant effektivliyi, yəni təsvirin əmələ gəlməsində istirak edən fotonların faiz ölçüsü kiçik olurdu və 3-5% həddini aşmırı. Astronomalar hipersensibilizasiya adlanan xüsusi metodların köməyi ilə bilavasitə müşahidədən əvvəl fotomaterialı qızdırmaqla yaxud xüsusi möhürüllərdən yumaqla onun işıqahəssaslığını yüksəltməyə nail olurdular. Daha aktiv sensibilizasiya metodları fotomateriali hidrogenli atmosferde saxlamaq yolu ilə P.K.Şternberq adına Dövlət Astronomiya İnstitutunda işlənilərən hazırlanı. Lakin, bu haldə da kvant effektivliyi 7-9%-i aşmadı. İlk fotomaterialların gümüşün haloidləndiriləməsi osasında maksimum həssaslığı spektrin mavi və yaxın ultrabənövşəyi hissəsinə düşür, uzundalğlı dia-pazonda həssaslığın sərhəddi faktiki olaraq 500 nm ilə məhdudlaşdırıldı. Sonralar uzundalğlı oblastda təsvirləri almaq üçün fotoemulsiyaya yaxın infraqırmızı diapazonadək fotomaterialları sensibilizasiya edən müxtəlif maddələrə əlavə edilirdi.

Fotoeffekt əsasında hazırlanmış elektron qurğuların inkişaf etdiricə, astronomiyada obyektlərin parıltılığını dəqiq ölçmek üçün fotoelektron çoxaldıcılar (FEÇ) tətbiq olunmağa başlandı. FEÇ, bir qayda olaraq, təsviri almağa imkan vermir, elektron selinin yaratdığı impulsları saymaq yolu ilə fotonların zəif axınınnı ölçmek üçün tətbiq olunur.

FEÇ-in kvant effektivliyi də yaxın zamanlarında o qədər də böyük deyildi və 10-12% haddini aşmırı, hazırda FEÇ-in bəzi modellərində bu kəmiyyat 45%-ə çatır, lakin fotokatod üzərinə çəkilmış örtükdən asılı olaraq, spektral həssaslıq spektrin olduqca geniş diapazonunda dəyişə bilər. FEÇ-in böyük üstünlüyü nəticəsində müşahidəni yüksək zaman ayırdediciyi ilə (0,1 nanosaniyə qədər) aparmaq mümkün oldu. Hazırda FEÇ, onun bir çox qüsurlarından azad olən və kvant effektivliyi 80%-ə qədər çatan fotonları saymaq üçün birelementli qurğu ilə - silisium fotodiодlər asasında işləyen ssintibloklarla əvəz olunmuşdur.

1969-cu ildə yüksək əlaqəli cihazın (YÖC, ingiliscə abbreviaturası - CCD) icad olunması ilə astronomiyada əsl inqilab baş verdi. YÖC - bu, bir qayda olaraq, yarımkəncirici silisium üzərində düzəldilmiş matris yaxud xətkəsdir. Təsvirin hər bir elementi olan piksel fotoeffekt nəticəsində yaranan sərbəst elektronları öz sərhədində tutub saxlayan və onları qonşu piksel-lərə yerdəyişməsinə imkan verməyan elektrodlar sisteminin köməyi ilə lövhənin səthində lokallaşır. Beləliklə, YÖC səthində düşən fotonlar piksel çərçivəsində toplanan elektronları əmələ götürür. Ekspozisiyanın sona çatması ilə hər bir pikseldə toplanmış yük qonşuluğduqda sayıma registrinə və silisium lövhə üzərində yerləşən ilkin gücləndiriciyə doğru yerini dayışır, gücləndirilmiş siqnal analog-rəqəmsal çeviriciyə (ARÇ) ötürülür və ölçmənin nəticələri biləvasita kompüterə daxil olur.

İndi artıq müşahidəçi öz işinin nəticəsini praktik olaraq ekspozisiya başa çatdıdan sonra anundaca görə bilər. YÖC-in kvant effektivliyi əvvəller istifadə olunmuş qəbuledicilərdən xeyli dərəcədə yüksəkdir və ilk YÖC-lər üçün onlara faiz təsəkküd edirdi, hazırda 450-800 nm dalğın uzunluğlu geniş diapazon üzün 90-95%-ə çatır. 1980-ci illərdə YÖC, yerüstü və kosmik astronomik cihazlarda geniş istifadə olunmağa başlıdır. YÖC-də pikselin ölçüsü, bir qayda olaraq, 4-dən 30 mikm-dək, vahid pikselin tutumu - 25000-dən 1000000 elektronadək təşkil edir. Astronomiyada istifadə olunmuş fotoplastinkaldardan fərqli olaraq, monolit YÖC-matrislərin sahəsi, adətnə, böyük olmur - həzərdən on böyük YÖC-matrislər 9x9 sm ölçülü malikdirlər və 108 piksel tuturlar. Ona görə də fotoqrafik lövhələrin tətbiqi üçün düzəldilmiş teleskoplarda fotoqrafiyadan YÖC-kameralara keçid, çox vaxt görəmə sahəsinin əhəmiyyətli dərəcədə kiçiləsinə görüb çıxarındır. Sonralar YÖC silisium lövhənin bərkidilmə sistemi işlənilərən hazırlanıb ki, bu da bəzi layihələrdə YÖC-matrislərdən ibarət və eninə ölçüsü 60 sm-ə çatan mozaikaların eyni bir özü üzərində yiğilmasına imkan yaratdır.

YÖC-matrisin (düz işitili YÖC) silisium lövhəsinin üz tərəfində yerləşən elektrodlar sistemi maksimal kvant effektivliyini məhdudlaşdırır, belə ki, elektrodlar üzərinə düşən fotonlar geriye istiqamətdə əks olunaraq itirdilər. Bu problemi aradan qaldırmak üçün tərs işitili YÖC hazırlanı, elektrodlar lövhənin arxa üzündə yerləşdirildi, onun qalınlığı isə 15-40 mikm-dək kiçildildi.

Piksel elektrodlarının tələsinə düşən fotoelektronlardan savayı, ekspozisiya zamanı oraya işitili küküy yaranan istilik elektronları adlanan elektronlar da düşürərlər. Sürəti ekspozisiyalarda istilik küküyün tasırını azaltmaq üçün astronomik YÖC-kameralara soyutma sistemi daxil edilir. YÖC vakuumləşdirilmiş yaxud təsirsiz qazlarla doldurulmuş kameralaya qoyulur, qəbuledicinin arxasında isə ya Petley elementi (termoelektrik çevirici) ya da maye azotla doldurulmuş qab yerləşdirilir. Elmi kameralar, bir qayda olaraq, YÖC-matrisin 180 K-ə yaxın olan temperaturda işləyirler. İstilik küküy ilə yanışı, YÖC sayarən ortaya çıxan əlavə kük ARÇ-dən əvvəl qoyulmuş siqnal gücləndiricisi ilə generasiya edilir, oxuma kükünün tipik qiyməti bir pikseldə 2-dən 20 elektronadək təşkil edir. Beləliklə, dinamik diapazon müasir YÖC-kameralarda 1:150000 nisbətində ola bilər.

Texnologiyanın sonrakı inkişafı astronomları daha həssas cihazlarla – EMCCD (yaxud L3CCD) ilə təmin etdi. Məsələ ondadır ki, oxuma küyü pikselin hər bir qiymətinin rəqəmlişdirilməsi sürətinə mütonəsib olaraq artı, müasir YƏC-lərdə aşağı oxuma küyü almağa imkan verən tipik tezliklər 50–100 kHz təşkil edir, ona görə də təsvirin tam rəqəmlişdirilməsi üçün çox vaxt ekspozisiya vaxtından da çox vaxt tələb olunur. Sayma vaxtını minimallaşdırmaq üçün böyük YƏC-lər bir neçə çıxış gücləndiriciləri ilə təchiz olundular ki, onlardan da hər biri YƏC-dəki öz sektorundan gələn siqnalı gücləndirirdi. Lakin, ayrı-ayrı fotonlar səviyyəsində işiq dalğalarını tutmaq və bu zaman sanıydə bir neçə kadr alda etməyə imkan verən matris qabuledicilərə olan tələbat piksellərin bilavasitə strukturunda yerləşən və siqnalın ARÇ-ya ötürülməsinədək onun şəhəmiyyətli dərəcədə güclənməsinə şərait yaranan çoxkanallı gücləndirici strukturların qurulduğu matrislərin yaradılmasına təsdiq edildi. Statistikianın hesabına bələ qəbuledicilərin 1 MHz-dən çox tezliklə rəqəmlişdirmədə oxuma küyü 1 e-ni aşırı. Onların ölçüləri hələlik böyük olmayıaraq 1024x1024 piksel qədər olsa da, son illər ayırdetməsi 16 pikselə çatan mühəndis nümunələri meydana çıxmışdır. Bu üstünlükələr ham da müəyyən çatışmazlıqları ortalığa çıxarırlar. EMCCD-lər “azukiylü rejimdə” işləyəndə foton küyü üstünlük təşkil edir ki, bu da çox zəif siqnalları qeydiyyatını mürakkablaşdırır.

YƏC-lərin inkişafı ilə barərə astronomiyada CMOS tipli matrisli qəbuledicilər daha çox yayılmağa başlamışdır. Onların asas fərqi ondadır ki, piksellər daha mürakkəb quruluşa malik olmaqla, işiğə həssas bölgölərə yanaşı, həm də ilkin gücləndiricilərə də malikdirlər və piksellərinin ayrı-ayrı blokları müstəqil surətdə oxuna bilərlər. Birbaşa qəbuledicinin kristalları üzərində yerləşdirilmiş ARÇ-lər paralel olaraq müxtəlif piksellərdən daxil olan siqnalları rəqəmlişdirirlər. Bu konstruksiya rəqəmlişdirmənin sürətinin şəhəmiyyətli dərəcədə yüksəldilməsinə imkan verdi.

CMOS texnologiyası uzun müddət IQ-matrislərə (infrafqrmızı matrislərə) tətbiq edilmişdir. Optik diapazonda həssaslığının zəif olması bu texnologiyanın tətbiqini məhdudlaşdırır. Belə ki, ləvhalərin üzərində yerləşdirilmiş elektrodların mürakkəb strukturları və tranzistorlu gücləndiricilər satən müəyyən sahəsinə şəhər edir ki, bu da qəbuledicinin kvant effektinin kəskin surətdə aşağı düşməsinə səbəb olur. Litografik submikron proseslərin aşkar edilməsi və geriye işıqlandırma (YƏC-lərə analoji olan) texnologiyalarının tətbiqi yüksək kvant effektinə malik (93%-ə qədər) oxuma küyü aşağı olan, istilik küfürünün azaldılması üçün soyudulmaya adaptə edilmiş və sanıydə bir neçə min kadr oxuya biliək tezlikli geniş formatlı CMOS-matrislərin yaradılmasına imkan verdi.

Öz arxitekturaları hesabına CMOS-matrislərin enerjiyə tələbatı YƏC-lərlər müqayisədə xeyli aşağıdır ki, bu da onların kosmik aparatlarda istifadəsinə yüksək tələbat yaradır.

## ƏDƏBİYYAT

1. Засов А.В., Постнов К.А. Общая астрофизика. Фрязино: Век 2, 2015, 575 с.
2. Кононович Э.В., Мороз В.И. Общий курс астрономии. Москва: УРСС, 2011, 544 с.
3. Черепашук А.М.. Многоканальная астрономия. Фрязино: Век 2, 2019, 528 с.

*AMEA Naxçıvan Bölməsi  
E-mail: azad\_mammadli@yahoo.com*

Azad Mammadli

## RECEIVERS OF OPTICAL RADIATION IN ASTRONOMY

The modern radiation detectors and methods for capturing images of astronomical objects are considered and analyzed. An important characteristic of such receivers is quantum sensitivity. Further development of technology has allowed the creation of more sensitive devices. Particularly widespread are matrix receivers. The advent of submicron lithographic processes and the use of backlighting technology have made it possible to create new models of widescreen matrices. Such matrices have high quantum sensitivity and are effectively used on spacecraft.

**Keywords:** telescopes, CCD, photoelectronic devices, matrix detectors, quantum efficiency.

Azad Mamedli

## ПРИЕМНИКИ ОПТИЧЕСКОГО ИЗЛУЧЕНИЯ В АСТРОНОМИИ

Рассмотрены и анализированы современные приемники излучения и способы фиксации изображений астрономических объектов. Важной характеристикой таких приемников является квантовая чувствительность. Дальнейшее развитие технологий позволило создать более чувствительные приборы. Особое распространение получили матричные приемники. Появление субмикронных литографических процессов и применение технологии обратной засветки позволили создать новые модели широкоформатных матриц. Такие матрицы обладают высокой квантовой чувствительностью и эффективно используются на космических аппаратах.

**Ключевые слова:** телескопы, ПЗС, фотозелектронные устройства, матричные приемники, квантовая эффективность.

(Fizika-riyaziyyat elmləri doktoru Səfər Həsənov tərəfindən təqdim edilmişdir)

Daxilolma tarixi:	İlkin variant	27.02.2020
	Son variant	29.04.2020